

Simnar Arif oğlu Əlizadə²³

BİLGƏ XAQAN ABİDƏSİNĐƏ RÜTBƏ, TİTUL VƏ VƏZİFƏ ADLAR

²³ Simnar Arif oğlu Əlizadə

Hər hansı bir dilin zənginliyi ilk növbədə onun lügət türkibinin zənginliyi əsasında müəyyənləşir. Qədim türk yazıçı abidələrindən məlum olur ki, həmin dövrdə türk cəmiyyəti xeyli inkişaf etmişdi. Qədim türklər dünyanın əgicili dövlətlərini yaratmış, qonşu dövlətlərlə müharibələr aparmış və dövlətlərinin ərazilərini qonşu torpaqlar hesabına xeyli genişləndirmişlər. Türkler Bizans, İran və Çin dövlətlərini daim qorxu altında saxlayırdılar. Hərbi sis temin inkişafı ilə bağlı olaraq, rütbə və vəzifə adlarını ifadə edən yeni sözər yaranırdı. Bu rütbə, titul və vəzifə bildiriş sözərin tədqiqi yalnız dil tarixi üçün deyil, qədim türklərin mödəniyyəti və dövlətin idarəetmə strukturunu öyrənməyə baxımdan da böyük əhəmiyyət kəsb edir. Bilgə xagan abidəsində işlənən rütbə, titul və vəzifə adlarını nəzərdə keçirək.

Bağ (bay)- Bağları yəmə, bodunu yəmə tüz ermisi [9, 332]. – Bayları da, xalqı da düz imisi [9, 341]. Bəg söz abidənin dilində iyimmi yeddi dəfə işlənib. Qədim türk dövlətində bağlar türk boylarının, tayfalarının basında duran şəxslər idilər. Onlar dövlət idarəsində xaqanla xalq arasında bir növ körpü rol oynayırdılar. Bu vəzifə irti idi və atadan oğula keçirdi. Bəg titulu almanınlardakı baron, ingilislərdəki lord, fransızlırlardakı qraf tituluna uyğun gelir. "Divan" ni-lügət it türk" da bəg sözünün bay, evli kişi, ər manaları göstərir [3, IV, 80]. Türkler islam dininə qəbul etdikdən sonra da bu söz öz varlığıni qoruyub saxlamışdır. XI əsrde Qaraşanlılar dövlətində yüksək rütbeli məmurların bu adı daşıyırıldılar. "Qutadgub- bilik" əsərində bəg sözü hökmər mənəsində işlənir. Bəylər eyni zamanda bilməli və dünyaya görüşlü şəxslər olmalı idilər. Əsərdə Yusif Xas Hacibin bəg və bilgi sözlərinin eyni kökdən olması haqqında fikri baxımdan diqqəti cəlb edir. Bir neçə əsr əvvəl Azərbaycan ərazisində da bəylər fəaliyyət göstərmiş, onlar bir və ya bir neçə kəndin sahibi olurdular. Əgər müharibə baş verərsə, onlar öz tabeliyində olan kəndlilərdən dəstə təşkil edir və ona başçılıq edərdilər. Bəylər Azərbaycan Rusiya birləşdirilməsindən əvvəl mülki və hərbi hakimiyyəti malik idilər. Bəg sözü XV əsrin ortalarından etibarən öz qüdrətini itirməyə başlayır. Başda sultan titulu olmaqla, digər yüksək rütbelər suranalarkən ona o qədər də yer verilmür. Hətta XV əsrin əvvəllerində Çələbi Sultan Məhəmməddən sonrakitabələrdə bəg sözünə cox az rast gəlinir.

Kağanın sözleri ve ismeleri de şunlardır:

Kağan (xaqan) - Bilgi kaghan ermiş, alp kaghan ermiş [9, 332]. – Müdrik xaqanlar imiş, igid (alp) xaqanlar imiş [9, 341]. Kağan sözü abidənin dilində allı üç dəfə işlənib. İslamın qəbulundan əvvəl qurulan türk dövlətlərində hökmər kağan titulu daşıyırdu. Çin mənbələrinde “K-o-han” şəklində translitsripsiya edilən bu sözün türk mənşə olmadığı göstərilir. Belə ki, K. Shiratory bu sözün ilk dəfə juan-juanlar, yəni avarlar tərəfindən istifadə olunduğunu buna qarışlı olaraq Q.Ramstedt bu sözün Çin mənşəli, W. Bang isə soğd mənşəli olduğunu qeyd edir. Pelletti, Baroldi, Olbricht isə bu sözün juan-juanlardan türklərə keçdiyini göstərirler. Tanrı tərəfindən hakimiyətə getirilən türk kaghanı bütün insanların hökmdarı və idarəedicisidir. Bu düşüncə tərzi Göytürk yazılarında da öz əksini tapır. Onla kaghanın tanrı tərəfindən göndərdildiyini və qeyri-adı güce, qüdrət malisi olduğunu qəbul edirdilər. Hətta Çingiz xanın oğulları da kağan titulu daşıyırıldılar. İlk dəfə ərəb müttəlliflərindən Türk, Mongol, Çin hökmdarları üçün istifadə etdiklərə xaqan titulu isə kağanın aroblşmış şəkildir və İslam dininin türklər və monqollar tərəfindən qəbul edilməsindən sonra onlar arasında yayılmışdır. Azərbaycanda Sivansahlar dövlətinin hökmdarı da xaqan adlanırdı.

Katun (xatun)- Türk bodun yox bolmazdır tiyin, bodun bolçun tiyin kañım İlteris kağanıñ, ögim İlbilgat katuñig teñri töpäsində tutup yögörü körtürti erinç [9, 333]. – Türk xalqı yox (məhv) olmasın deyə, xalq olsun deyə atam İlteris xaçanı, anam İlbilgə xatunu tanrı təpəsində (başının üstündə) tutub yuxarı götürdü [9, 342]. Katun sözü abidənin dilində iki dəfə işlənib. Bu söz ilk dəfə Göytürk xaçanlığının qurucusu olan Bünün xaçanın arvadının titul olaraq işlədilmişdir. Orxon yazılarında, Uygur mətralırında, "Divani-lüğüt it türk"da də bù sözə rast galır. Bu söz dövlət idarəsində hüquq sahibi olan qadın anımlanımı ifadə edir. Katun titulu xüsusi bir mərasimlə verilir və bu titul daşıyan qadın saraydakı digər qadınlardan hər baxımdan üstün sayılırdı. Gələcək xaçanlar da onun oğulları arasında seçilirdi. "Divani-lüğüt it türk"da katun sözünün Əfrasiyabın bütün qız nəvərlərinə verilən ad olduğu qeyd olunur [3, 407]. Dilimizdəki qadın sözü öz mənşəyinə görə katun sözündən törəmişdir.

Sənün (sənün)- Maňa Listün Tay sənün başadı bis yüz ərən koltı [9, 338]. — Mənə Listün Tay sənün başda olmaqla beş yüz ərən (ən cəsur) gəldi [9, 348]. Bu söz abidənin dilində dörd dəfə işlənib. Sənün sözü Çin dilində götürülmüşdür, "general" deməkdir. Cordan kiçik horbı rütbadır. Bu rütbəni daşıyanın şəxsin neçə nəşrlük qoşun rəhbərlik etdiyini müəyyənləşdirmək mümkün deyil. Çünkü abidələrin bəzilərində sənün böyük bir orduya rəhbərlik edirisa, bəzilərində isə onun kiçik bir horbı hüssəyə rəhbərlik etdiyi göstərilir.

Tigin (şahzadə) - İnlim Kül tigin birbə, iki şad birlə ölü, yitü kazğantını [9, 335]. – Kiçik qardaşım Kül tigin ilə iki şad ilə əldən düşüncəyədək çalışaraq (ölərkən yetərkən) qazandı [9, 344]. Tigin sözü abidənin dilində altı dəfə işlənilib. Göytürk xaganlığı dövründə Aşına soyuna mənsub olan şahzadələrə verilən ümumi addır. Hökmərdən ailə üzvlərinə, yəni hökmərdən eğüllərinə tigin deyildi. Tarixi sonadələrdən molun olmuşlu ki, tiginlər qoşunları ilə bir ərazenin idarəsinə təyin edildikdə yabğu və ya şad titulu alırdılar. “Divanı- lügət it türk”da bu sözün “köls” mənası göstərilir. Rəngi gümüş kimi şaf olan kölələrə kümüs tigin, iigid köləyə alp tigin, uğurlu köləyə kutluq tigin deyildi. Qeyd olunub. Bu adın kölələrdən Əfrasiyab oğullarına keçməsinə səbəb isə onların atalarının uca tutuması, özlərinin kiçik göstərmək üçün atalarına müraciət edarkən “sizin qulunuz bəli etdi, sizin qulunuz elə etdi” demələridir [3, 411]. Sonralar bu söz xagan ailəsi övladlarına verilən ada çevrildi. Tigin tituluna Oaraxanlılar, Oəznavılar və Sə-

cuqlarda da rast gelinir. Orta eserlerde ise bu söz öz mənasını dəyişərk “igid, cəsarətli” mənalarını ifadə etməyə başlayır.

Sad – Tört yigirmi yaşınca tardus bodun üzə şad olurum [9, 334]. – On dörd yaşında tardus xalqı üzərində şad oturdum [9, 343]. Şad sözü abidənin dilində doqquz daşə işlənib. Tarixi mənbələrdən əldə edilən məlumatlara əsasən, xaqqan ailəsi üzvləri, yəni xaqqanın oğulları, qardaşları, qardaşı oğulları şad adlanırdı. Şadlar başçılıq etdikləri qoşunları ilə təyin olunduqları orazlıların idarəetməsini həyata keçirirdilər. Onlar Türk xaqqanlığında ölkənin qərb hissəsinə idarə edirdilər. Xaqqan vəfat etdikləndən sonra şad taxt-i taca sahib olurdu. Göytürk xaqqanlığında şadlar dövlətin idarəetmə sxemində xaqqan və yəbğudan sonra golərk üçüncü sıradə yer alırdılar. Lakin ikinci Göytürk dövlətində xaqqandan sonra gölərk ikinci sıradə yer alırdılar. Göytürkələr dövründə təlisi və tardus şadları dənaha çox sevildilər. Onlar qoşunun sağ və sol qanadlarına başçılıq edirdilər. Sağ və sol qanadlarında olan bütün tudun, çor, soñün və yüzbaşular şadlara tabe idilər. Şadların tabeliyində iki, üç və hətta beş tūmən qoşun ola bilərdi. Kapağan xaqqanın hakimiyəti dövründə tardusların şadı Bilgə xaqqanın tabeliyində iki tūmən qoşun olduğu məlumdur. “Qadim türk lüğü”nda bu sözün Göytürk və Uygur xaqqanlıqlarında istifadə olunduğu və yüksək hərbi- idarəedici titul ifadə etdiyi göstərilir [11, 519].

Yabğu- Kağanın, yabgasın, şadın anta öltürtim, ilin anta altım [9, 335]. – Xaqanını, yabgasunu, şadını orada öldürdüm, elimi (dövlətin) onda aldım [9, 346]. Yabğu sözü abidənin dilində bir dəfə işlənib. Asiya Hunlarından Böyük Selçuqlara qədər türk dövlət idarəciliyində istifadə olunan tituludur. Göytürk dövlət idarəciliyində bu söz yüksək vəzifə bildirilir. Dövlətin qurucusu Bumun xaqanın atası Tu-wu bu adın Çin dilində olan şəkli "Ta shih-hu", yəni "Böyük yabğu" adı ilə tanınmışdır. Xaqandan sonra galen, imperiya erazisinin bir hissəsinə idarə edən və hökmardar ailəsinə mənsub olan şəxs yabğu adlanırdı. Uyğur dövlətində da bu titulu çox rast golinir. Belə ki, dövlətin qurucusu olan Qutluq Bilgə Kü'l xaqanın əvvəllər yabğu titulu daşımışı haqqında məlumatlar vardır. Bu sözün geniş istifadə olunduğu türk tayfalarından biri de karluqlardır. Karluq bəyləri çulğan, köl-ärkin, sağun titulu daşıyır, başbuğları isə yabğu adlanır. X asrdə Oğuz boylarında hökməndən yabğu adlanırdı. İbn Fəzlan Oğuz türklərinin hökmənlərinə yabğu deyrək müräciat etdiyini və Oğuzların başına keçən hər kəsin bu titulu daşıdığını yazar [5]. Müasir terminolojiyada bu titul vitse-prezident vəzifəsinə uyğun gəlir.

Çor- Kül çor başlayı, ulayı şad apıt bağlar, öñrə tölis bölgür, apa tarkan... [9, 338].- Kül çor başda olmaqla, ardımcı gələn şad- apıt bəylər, öndəki tölis bəyləri, apa tarkan... [9, 349]. Çor sözü abidənin dilində bir ifadə işlənib. Cın manboslarında bu sözün Göytürklərdə on yüksək hərbi rütbəni ifadə etdiyi göstərilir. Tədqiqatçıların fikrincə, bu titulu daşıyan şəxslər xaqanla bəy arasında aralıq mövqə tuturlar. Çor titulu elətərəv və irkindən daha yüksək vəzifə ifadə edir. Bu titulu daşıyan şəxslər orduya və boyulara rəhbərlik, elçilik kimi vəzifələri yerinə yetirirdilər. Müasir hərbi terminolojiyada bu titul "marşal" rütbəsinə uyğun gelir. Bu söz öz sonrakı inkişafında əvvəlki mənasını itirərək "dost, yoldaş" mənəsi ifadə etmişdir. "Divani- liğət it türk" də çor sözünün iki mənası göstərilir. Birinci mənəsi advat yeri bitişik qadın, vadina, ikinci mənəsi isə oğuzcada sarmaşq bitkisidir [1, 75]. Çor sözü dilimizdə "xəstəlik" mənəsi ifadə edir. Lakin qeyd etməliyik ki, bu sözün qədim türk dilindəki çor hərbi rütbəsi ilə heç bir əlaqəsi yoxdur.

Tutuk- Tabğacı Onq tutuk bes tümen sü kaltı [9, 335].-Tabğacı Onq tutuk əlli minlik qoşunla gəldi [9, 345]. Tutuk sözü abidənin dilində iki dəfə işlənib. Prof. Ə. Rəcəbli bu sözün işgal edilmiş ərazilərin canişinlərinə verilən rütbə və ya titul olduğunu göstərir. Tutuklar xaqanlıqda müəyyən inzibati ərazinin hakimi idilər və onlar xaqana tabe olurdular. N. Xudiyev de tutukların xırda əraziləri idarə edən şəxslər olduğunu qeyd edir. Bu titulu daşıyan şəxsin hansı hərbi rütbədə olması o qədər da əhəmiyyət daşıymır. Burada əsas məsələ onların xaqana na dərcədə sadıq olmasının idi. Bu sözün müasir dilimizdəki qarşılıqlı vali, canişin sözləridir. Prof. Dr. Tuncer Gülensoy "Türkiye türkçesindəki türkçe sözcüklerin kənarıngı sözlüğü" kitabında tutuk sözünün bir neçə mənası qeyd edilir. 1. Axicı, rahat, rəvan danışa bilinməyən; 2. Durğun, utancaq, çəkinqan; 3. Əmək qabiliyyətini itirmiş; 4. Qisılmış, tutulmuş, kəsik. "Derleme sözlüğü"ndə isə bu sözün utancaq, gölin duvagi, vəzifə sahibi kimi mənalara göstərilir [7, 938].

Irkin... Taman tarkan, Tonyukuk Boyla Başa Tarka, ulayu buyuruk... iç buyuruki beg Irkin başlayu buyuruk
bunça amti böğler kaňım kaňganka ertan... [9, 338] ...Taman Tarkan, Tonyukuk Boyla Başa Tarkan, başqa buyuruq
(böylər)... daxili (saray) buyuruğu bəy Kül Irkin başda olmaqla buyuruklar- bunça indiki böylər atam xaqanın
adətimizcə... [9, 349]. Irkin sözü abidənin dilində bir daşa işlənib. Bu titulu daşıyan şəxslər dövlətin idarəetmə sxem-
mında xaqandı sonra bəylərdən issa əvvəl gildilər. “Divan-lığat it türk”da bir yera yığılmış, toplanmış her şeydə
irkin deyildiyi qeyd olunub. M. Kaşgarı bu titulun karluqlar arasında da mövcud olduğunu qeyd edib. Bu sözdən il-
ham alaraq karluq boyunun böyüklerinə də “köl irkin” deyilirdi ki, bunun da mənası “ağlı göl kimi dolmuş, top-
lanmış” deməkdir [3, I, 170]. Bu ifadə issa bizim nağıllarımızda işlənən “dəryaca ağlı, kamalı olan” ifadəsinə ekvi-
lentdir. Digər mənası issa günlərlə davam edən, uzunmüddətli deməkdir: irkin yağmur- günlərcə yağan yağış. “Qədim
türk lüğəti”ndə da bu sözü həm titul, həm da bir nəçər gün ərzində dayanmadan yağan yağış və yığınq kimi man-
ları göstərilir [11, 212]. Oğuz yabqu dövlətində irkin yabqudan sonra ikinci dərəcəli şəxs idi. Irkin yabquunun müşaviri,
vaziri hesab edilir və yabquunun adından amrlar vermiş hüququna sahib idi.

Eltəbər-Uyğur eltəbər yüzçə ərin ilgəri tə (zip bardak)... [9,338]-Uyğur eltəbər yüzçə döyüşü ilə şərqə qaçıb
getdi [9,347]. Eltəbər sözü abidənin dilində iki dəfə işlənib. Göytürk dönməndən başlayaraq istifadə olunan
rütbelərdən biridir. Dövlətin idarəetmə sxemində yabğu, şad və tigindən sonra, tudundan isə əvvəl gələn rütbədir. Bu
vəzifə irsi idi. Atadan oğula keçə bildiyi kimi, böyük qardaşdan da kiçik qardaşa keçə bilərdi. Əsasən tayıfa başçıları
bu titulu daşıyırlıdalar. Bir xalqın basında iki eltəbərin olması da mümkündür. Bilgə xagan abidəsində verilmiş "iki

elbərlik budun- iki elbərli xalq" ifadəsi fikrimizi təsdiq edir. Görünür, burada iki tayfanın ittifaqından söhbət gedir. Çin mənbələrində Göytürklərdə xagan ailəsi üzvlərinin elbər adı daşımıası və həm də orduya rəhbərlik etməsi ilə bağlı məlumatlara rast gəlinir.

Tudun Biriş karluk bodun tapa sülə tip Tudun Yamtarıq itum [9, 337].- Cənuba karluk xalqına qarşı qoşun çək,- deyib Tudun Yamtarı göndərdim [9, 347]. Tudun sözü abidənin dilində bir dəfə işlənib. Çin mənbələrində verilən məlumatlara əsasən, bu adı daşışan şəxslər hökmər ailəsinə mənsub deyildilər. Onlar dövlətdə vergi və görmük işlərinə nəzarət edirdilər. Avropanın varlarında isə bu adı daşışan şəxslərin həm şəhərlərin qorunması, həm də malivəyə işlərinə nəzarət vəzifəsi var idi. Tudunlar kiçik qoşun hissələrinə rəhbərlik edirdilər. Bu titul müasir hərbi terminolojiyadə polkovnik rütbəsinə uyğun gelir. "Divani- lügət it-türk"da tudun şəklində işlənən bu sözün kəndin tanınmış, böyük, mübaşir, mirab, mənbədən içmali su paylayan adam kimi mənaları göstərilir.

Boyla- ...Taman tarkan. Tonyukuk Boyla Bağ'a Tarka, ulayu buyuruk... iç buyuruki bəğ İrkın başlayu buyuruk buna amti baglar kañım kağanca ertənii... [9, 338]- ...Taman Tarkan. Tonyukuk Boyla Bağ'a Tarkan, başqa buyurug (bəylər)... daxili (saray) buyurugu bay Kül İrkın başda olmaqla buyuruklar- bunca indiki bəylər atam xaqana adətimizcə... [9, 349]. Boyla sözü abidənin dilində bir dəfə işlənib. Göytürk yazıları içərisində ilk dəfə Bilgə xagan abidəsində və Tonyukuk abidəsinin birinci daşında "Boyla Bağ'a Tarkan" ifadəsi ilə rastlaşırıq. Clauson bu titulun kağana yaxın bir rütbə olduğunu qeyd edir. Le Coqun ikinci Turfan sefərində tapdiği orta farsca bir sanəddə Uyğur xaqanın ətrafindakı yüksək vəzifələr göstərilərkən "boyla tarkan" titulu da burada öz əksini tapır. Bu söz iki mürsəkkəb titulun tərkib hissəsi kimi özünü göstərir: boyla bağ'a tarkan. Boyla kutluk yanğırı. Birinci titulu Tonyukukdan başqa heç kəs daşılmayıb, mənəni isə "baş dövlət müşaviri" deməkdir. İkinci titulu isə Uyğur xaqanına idman edən Yağlıkar kan atında bir qırğız daşıyb. Bu titulun mənası isə "xoşbəxt baş cəllad" deməkdir. N.Xudiyev bu sözün hakim, müşavir mənalarını qeyd edir. "Qədim türk lügəti"nda isə bu sözün düyünləmək, bağlamaq mənaları göstərilib [11, 109].

Bağ'a- ...Taman tarkan. Tonyukuk Boyla Bağ'a Tarka, ulayu buyuruk... iç buyuruki bəğ İrkın başlayu buyuruk buna amti baglar kañım kağanca ertənii... [9, 338]- ...Taman Tarkan. Tonyukuk Boyla Bağ'a Tarkan, başqa buyurug (bəylər)... daxili (saray) buyurugu bay Kül İrkın başda olmaqla buyuruklar- bunca indiki bəylər atam xaqana adətimizcə... [9, 349]. Bağ'a sözü abidənin dilində bir dəfə işlənib. Bu söz bir neçə qəbilənin birləşməsindən əmələ gəlmis siyasi təşkilatın başçısına verilən addır. Tonyukuk və Bilgə xagan abidələrindən əlavə Terxin, Ongin, Süci abidələrindən, Yenisey abidələrindən olan Kemik- Cırgak, Qara Bulun II abidəsində də bu titula rast gəlinir. Bəzi abidələrində, Tarkan sözü abidənin dilində üç dəfə işlənib. Bu titul müxtalif türk tayfalarında fərqli vəzifələri ifadə edir. Bu söz Göytürklərdə asıl zədələrə verilən ad, Uygurlarda vəkil, nazır, X əsrda Oğuzlarda subəsi vəzifəsimi ifadə edir. Bu sözün hər hansı bir titul olduğunu göstərir. Lakin qədim türk yazılı abidələrinin dilinə baxdıqda isə bu mananın əksi olaraq yüksək vəzifə sahibi bildirən titul olduğunu görürük.

Tarkan- ...Taman tarkan. Tonyukuk Boyla Bağ'a Tarka, ulayu buyuruk... iç buyuruki bəğ İrkın başlayu buyuruk buna amti baglar kañım kağanca ertənii... [9, 338]- ...Taman Tarkan, Tonyukuk Boyla Bağ'a Tarkan, başqa buyurug (bəylər)... daxili (saray) buyurugu bay Kül İrkın başda olmaqla buyuruklar- bunca indiki bəylər atam xaqana adətimizcə... [9, 349]. Tarkan sözü abidənin dilində üç dəfə işlənib. Bu titul müxtalif türk tayfalarında fərqli vəzifələri ifadə edir. Bu söz Göytürklərdə asıl zədələrə verilən ad, Uygurlarda vəkil, nazır, X əsrda Oğuzlarda subəsi vəzifəsimi ifadə edir. Bu sözün hər hansı bir titul olduğunu göstərir. Lakin qədim türk yazılı abidələrinin dilinə baxdıqda isə bu mananın əksi olaraq yüksək vəzifə sahibi bildirən titul olduğunu göstərir. Bilgə xagan abidəsində bu söz Tonyukuk titullarından biridir. Bundan başqa Ongin, İhe- Hoştu, Süci, Elegeş abidələrində də bu titula rast gəlinir. Abidələrindən bu adı daşışan şəxslərin hökmər ailəsinə mənsub olmadığı anlaşılır. Bu titul VIII- IX əsrlərdə Uyğur, Qırğız, Xazər, Bulgar, Macar, X əsrda Oğuz, XIV- XV əsrlərdə Osmanlı və Qaraqoyunu dövlətlərində də mövcud olmuşdur. Göytürkler dövründə bu titulu daşışan şəxslər yalnız döyüşlərde iştirak edir və heç bir vergi vermirdilər. Kül tığın abidəsindən məlum olur ki, tarkanlar buyuruklarla birgə xaqanın sol tərəfində dayanırdılar. "Divani- lügət it-türk"da bu sözün argüca olduğu və İslamiyyətdən əvvəl verilən bəyə bərabər bir ünvan olduğu göstərilir [3, IV, 508]. N. Xudiyev tarkanın vergi yığan məmər olduğunu qeyd edir [2, 79].

Nəticə. Qədim türk yazılı abidələrindən biri olan Bilgə xagan abidəsinin lügət tərkibinə daxil olan söz qrupundan biri də rütbə, titul və vəzifə adınlardır. Qədim dövr türk dövlətlərində geniş işlənmə dairəsinə malik olan rütbə, titul və vəzifə adları orta əsrlərdə qurulan türk dövlətlərində də mövcudluğunu qorumuşlar. Abidənin dilində işlənən rütbə, titul və vəzifə adlarının əksəriyyəti türkmənşəlidir və islamın dininin qəbulundan sonra də istifadə olunmuşdur. Göytürkler dövründə bu titulu daşışan şəxslər yalnız döyüşlərde iştirak edir və heç bir vergi vermirdilər. Kül tığın abidəsindən məlum olur ki, tarkanlar buyuruklarla birgə xaqanın sol tərəfində dayanırdılar. "Divani- lügət it-türk"da bu sözün argüca olduğu və İslamiyyətdən əvvəl verilən bəyə bərabər bir ünvan olduğu göstərilir [3, IV, 508]. N. Xudiyev tarkanın vergi yığan məmər olduğunu qeyd edir [2, 79].

ƏDƏBİYYAT

1. Əzizəldin Ə. Məmmədəli. Q. Türk savaş sənəti. Bakı: Yazuçı. 1996. 174 s.
2. Xudiyev N. Qədim türk yazılı abidələrinin dili. Bakı 2015. 595 s.
3. Kaşgar M. "Divanü lügət-it-türk". 4 cild. I cild 512 s., IV cild (indeks) 752 s. Bakı: Ozan, 2006
4. Qumilyov L. Qədim türk. Bakı: Gəncəlik. 1993. 375 s.
5. Odabaşı Z. "Türk devletlərinə idarəti unvanları".
6. Prof. Dr. Donuk A. "Eski türk devletlərində idarə-askeri ünvan ve terminlər", İstanbul 1998
7. Prof. Dr. Gülensoy T. "Türkiye türkəsində türkçe sözləklerin kökən bilgisi sözlüğü", I cild, Ankara 2007, 1204 s.
8. Rəcəbli Ə. "Göytürk dilinin leksikası", II cild. Bakı: Nurlan, 2004. 427 s.
9. Rəcəbli Ə. "Qədim türk yazılı abidələri", I cild. Bakı: Nurlan, 2009. 567 s.
10. Tekin T. "Orhon yazıları (Kül tığın, Bilgə xagan, Tonyukuk)", İstanbul "Simurg" 1998, 128 s.
11. «Древнепорский словарь», Л: Наука, Ленинград 1969, 676 s.

Ağar sözlər: Bilgə xagan, abidə, titul, rütbə, vəzifə.

Key words: Bilgə khagan, monument, title, rank, position

Ключевые слова: Билга хаган, памятник, титул, звание, должность

BİLGƏ XAQAN ABİDƏSİNĐƏ RÜTBƏ, TİTUL VƏ VƏZİFƏ ADLARI

Xülasə

Məqaledə qədim türk yazılı abidələrindən biri olan Bilgə xagan abidəsində işlənən titul, rütbə və vəzifə adları tədqiqata cəlb edilmişdir. Abidənin dilindəki titul, rütbə və vəzifə bildirən sözlərin əksəriyyəti türk mənşəli olmaqla bərabər, az qismi isə türkərin qonşu dövlətlərlə olan hərbi və siyasi əlaqələri nəticəsində əcnəbi döllərdən keçmişdir. Bu sözlərin bəzilərinin islam dininin qəbul edilməsindən sonra qurulan türk dövlətlərində də eyni semantikada işlədiləmə diqqətimizi cəlb edir. Abidənin dilində bu sözlərin işlənmə miqdarı müyyən edilmiş, sözlərin mənşəyi və semantikası ilə bağlı qədim abidələrin materialları, tədqiqatçıların fikirləri ilə müqayisələr aparılmışdır. Rütbə, titul və vəzifə adlarının tədqiqi qədim türkərin hərbi və dövlət strukturu barədə aydın təsəvvür yaradır.

RANK, TITLE AND POSITION NAMES IN THE MONUMENT OF BİLGƏ KHAGAN

Summary

The title, rank and position names used in the Bilgə Khagan monument, which is a monument of ancient Turkish writing, are in the research stage. The lives of those who speak about rank, position and duties in the language of the monument are taken from foreign languages of Turkish origin, which cooperate with the states of the minority Turkish people and have political relations. We can ensure that some of these words work in semantics at the same time in the Turkic states established after the adoption of Islam. The amount of processing of these words in the language of the monument is organized, and information on the origin and semantics of words, materials of past monuments, opinions of researchers are given. The study of titles, ranks and positions is clearly imagined in the military and state structure of the ancient Turkish people.

ЗВАНИЯ, ТИТУЛЫ И ДОЛЖНОСТИ В ПАМЯТНИКЕ БИЛЬГЕ КАГАРУ

Résumé

In the article, the titles, ranks and position names used in the Bilgə Khagan monument, which is a monument of ancient Turkish writing, are in the research stage. The lives of those who speak about rank, position and duties in the language of the monument are taken from foreign languages of Turkish origin, which cooperate with the states of the minority Turkish people and have political relations. We can ensure that some of these words work in semantics at the same time in the Turkic states established after the adoption of Islam. The amount of processing of these words in the language of the monument is organized, and information on the origin and semantics of words, materials of past monuments, opinions of researchers are given. The study of titles, ranks and positions is clearly imagined in the military and state structure of the ancient Turkish people.

Rəyçi: prof. M.Ə.Məmmədov